

# AzərTürkBank

---

## **Pul vəsaitlərinin hərəkəti haqqında hesabat**

2019 - III rüb

(min manat)

<b>Pul vəsaitlərinin hərəkəti haqqında hesabat</b>	<b>2019 - III rüb</b>	<b>Əvvəlki hesabat dövrü</b>
<b>1 Əməliyyat fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin hərəkəti</b>	<b>3.330</b>	<b>-260</b>
1.1 Alınmış faizlər	17,645	17,333
1.2 Ödənilmiş faizlər	-4,643	-5,748
1.3 Alınmış haqq və kommissiyalar	6,387	8,420
1.4 Ödənilmiş haqq və kommissiyalar	-2,666	-3,339
1.5 Xarici valyuta əməliyyatlarından xalis gəlir	-277	-31
1.6 Xarici valyutada törəmə maliyyə alətlərindən realizasiya olunmuş xalis gəlir	0	0
1.7 Ödənilmiş əmək haqqı və digər kompensasiyalar	-7,638	-9,176
1.8 Ödənilmiş ümumi və inzibati xərclər	-5,168	-6,990
1.9 Ümitsiz borclardan daxilolmalar	0	0
1.10 Alınmış digər əməliyyat gəlirləri	6	57
1.11 Ödənilmiş digər əməliyyat xərcləri	-316	-785
<b>2 Əməliyyat aktivlərində və öhdəliklərində dəyişikliklərdən əvvəl bank fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>	<b>3.330</b>	<b>-260</b>
2.1 Əməliyyat aktivlərindən xalis artım/azalma	-17,282	-78,386
2.1.1 Banklara verilmiş kreditlərdə və depozitlərdə xalis artım (azalma)	-15,340	9,939
2.1.2 Müştərilərə verilmiş kreditlərdə xalis artım (azalma)	-2,975	-43,993
2.1.3 Digər aktivlərdə xalis artım (azalma)	1,034	-44,332
2.2 Əməliyyat öhdəliklərindən xalis artım/azalma	-19,258	32,543
2.2.1 Banklardan və digər maliyyə təşkilatlarından cəlb olunan depozitlər üzrə xalis artım (azalma)	-4,659	22,645
2.2.2 Mərkəzi Bank üzrə öhdəliklərdə xalis artım (azalma)	0	142
2.2.3 Müştərilərin depozitləri və cari hesablarında xalis artım (azalma)	-20,225	26,886
2.2.4 Digər öhdəliklərdə xalis artım (azalma)	5,626	-17,130
<b>3 Mənfəət vergisindən əvvəl bank fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>	<b>-33,209</b>	<b>-46,103</b>
3.1 Ödənilmiş mənfəət vergisi	-606	-78

(min manat)

<b>Pul vəsaitlərinin hərəkəti haqqında hesabat</b>	<b>2019 - III rüb</b>	<b>Əvvəlki hesabat dövrü</b>
<b>4 Əməliyyat fəaliyyəti ilə əlaqədar generasiya/istifadə edilən xalis pul vəsaitləri</b>	<b>-33,814</b>	<b>-46,181</b>
<b>5 İnvestisiya fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin hərəkəti</b>	<b>-1,258</b>	<b>-1,691</b>
5.1 Əmlak və avadanlıqların alınması və avans ödənişləri	-350	-828
5.2 Əmlak və avadanlıqların satılmasından daxilolmalar	0	0
5.3 Qeyri-maddi aktivlərin alınması	-908	-885
5.4 Qeyri-maddi aktivlərin satılmasından daxilolmalar	0	0
5.5 Alınmış dividendlər	0	22
5.6 Satış üçün nəzərdə tutulan investisiya qiymətli kağızlarının satılması və geri alınması	0	0
5.7 Digər	0	0
<b>6 İnvestisiya fəaliyyəti ilə əlaqədar generasiya/istifadə olunan pul vəsaitlərinin hərəkəti</b>	<b>-35,073</b>	<b>-47,872</b>
<b>7 Maliyyələşdirmə fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin hərəkəti</b>	<b>-300</b>	<b>-928</b>
7.1 Digər borc öhdəliklərinin əldə olunması	0	0
7.2 Digər borc öhdəliklərinin ödənilməsi	0	0
7.3 Subordinasiya borclarının əldə olunması	0	0
7.4 Subordinasiya borclarının ödənilməsi	0	0
7.5 Səhmdar kapitalının buraxılmasından daxilolmalar	0	0
7.6 Digər maliyyə öhdəliklərinin cəlb edilməsi (ödənilməsi)	-300	-928
<b>8 Maliyyələşdirmə fəaliyyəti ilə əlaqədar yaradılan/istifadə olunan pul vəsaitləri</b>	<b>-35,373</b>	<b>-48,800</b>
<b>9 Dövrün əvvəlinə pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri</b>	<b>124,267</b>	<b>171,071</b>
<b>10 Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis artma/(azalma)</b>	<b>-32,597</b>	<b>-46,804</b>
<b>11 Məzənnə dəyişikliyin pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərinə təsiri</b>	<b>2,775</b>	<b>1,995</b>
<b>12 Dövrün sonuna pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri</b>	<b>91,669</b>	<b>124,267</b>